



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
“NAXÇIVAN” UNİVERSİTETİ
FƏNN SİLLABUSU

Təsdiq edirəm: _____ **X.Əliyeva**

Tarix: 10 fevral 2022

Fənnin təsviri	Fənn (adı, krediti)	Elmihal İslam hüququ, 4 kredit
	Fakültə	Xarici Dillər
	İxtisas	Dişşünaslıq 050202
	Səviyyə (bakalavriat, magistratura)	Bakalavriat
	Kurs	I
	Semestr	Yaz, 2021-2022 – ci tədris ili
	Təlimçi	Xəlilov Sabir Hüseyn oğlu
	e-mail	hüsenoglusabir@gmail.com
	Telefon	070-226-20-22
	Dərs günləri və saatları	II gün, IV gün
Tədris dili	Azərbaycan dili	
Baza/ Seçmə	Seçmə fənn	
Tələb olunan dərsliklər və dərs materialları	1. İslam Tarixi VII-XX əsrlər 2. İslam tarxi (Elhürə Əzimova)	
İstifadə ediləcək web sahifələr	Islamansiklopedisi.org	
Fənnin xülasəsi	İslam dininin əməli hökmlərinin hər hansı bir məzhəb ayrışeçkiliyi olmadan tətbiqi şəkildə öyrənilməsi.	
Fənnin məqsədləri	Tələbələrin İslam dinində olan əməl əsaslarını ənənvi qaydada öyrənməsi, hər hansı bir fərqli görüşə məruz qalmadan öz iradəsi ilə edəcəyi ibadəti seçə bilməsi.	
Öyrənmə nəticələri	Kursun sonunda tələbələr bilməlidir: İslamda 1. Təmizlik 2. Dəstamaz, qüsl və təymmüm 3. Namaz 4. Oruc 5. Zəkat, fitr və xüms 6. Həcc və ümrə	
Tədris metodları	Mühazirə	Fənnə aid ümumi xarakterli məlumatlar verilir.
	Qrup müzakirəsi	Tələbələrə fərdi mövzuda təqdimatlar verilir və müzakirəsi aparılır.
	Təcrübi məşğələ	Yeni mövzu əyani vəsaitlərin (PPT və video fayllar) nümayişi ilə izah edilməlidir.
	Simulyasiya	Tələbələrə dərsə aid fərdi laborator işləri verilməli və simulyasiya proqramlarından istifadə edilərək nəticələr qeyd edilməlidir.
	Layihə	Fənnə aid ümumi xarakterli məlumatlar verilir
	Digər	Dərsin tədris zamanı mühazirə və seminar məşğələlərinin keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə	Mövzunun mənimsənilməsi	Faiz nisbəti (%) və ya bal
	Balların maksimum miqdarı	100 bal
	1. Semestr ərzində toplanmış maksimum bal	50 bal (50%)
	- Dərsə davamiyyətə görə maksimum bal	10 bal (10%)
- Tələbələrin sərbəst işinə görə maksimum bal	10 bal (10%)	

	- Seminar və laboratoriya dərslərinin nəticələrinə görə maksimum bal	30 bal (30%)
	Qeyd: seminar dərslərində tələbənin jurnalda ən azı 3 (üç qiyməti olduğu halda, ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə tələbəyə bal hesablanmır.	
	2. İmtahan nəticələrinə görə maksimum bal	50 bal (50%)
	3. Fənnin mənimsənilməsi qaydası: semestr ərzində imtahan nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarı olan tələbələr fənni mənimsəmiş hesab edilir. - 51 baldan aşağı – “qeyri kafi” – F - 51 – 60 - “qənaətbəxş” – E - 61 – 70 – “kafi” – D - 71 – 80 – “yaxşı” – C - 81 – 90 – “çox yaxşı” – B - 91 – 100 – “əla”	
	Cəmi:	100 bal (100%)
Qiymətləndirmə metodları	<p>Tapşırıqlar: Sərbəst iş mövzuları verilir və semestr sonu yoxlanılıb qiymətləndirilir.</p> <p>Mövzu 1. İslamda təmizlik anlayışı və əhəmiyyəti, Tualet ədəbi, istinca və istibra, Dəstəmaz, Dəstəmazı pozan hallar.</p> <p>Mövzu 2. Qüsulun tərifı və əhəmiyyəti, Təyəmmümün tərifı və əhəmiyyəti, Nifas, İstihazə</p> <p>Mövzu 3. İbadətin lügə və termin mənası, Namazla əlaqədar hökmlər.</p> <p>Mövzu 4. Azan və qamət, Günlük fərz namazlar xairicindəki namazlar.</p> <p>Mövzu 5. Cümə namazı, Şəxslərə aid edilən bəzi namazlar.</p> <p>Mövzu 6. Vaxtında qılınmayan namazlarla əlaqədar hökmlər, Namazların cəm edilməsi.</p> <p>Mövzu 7. Cənazə və cənazə namazı, Şəhidlik və şəhidlərə aid hökmlər.</p> <p>Mövzu 8. Orucun tərifı və tarixi, Orucun sünnələri və müstəhəbləri</p> <p>Mövzu 9. Orucu pozan, pozmayan və oruçluya məkrüh olan şeylər, Oruc və itiqaf</p> <p>Mövzu 10. Zəkat, Zəkatın tərifı və tarixi məlumat, Xümsün tərifı, Fidir sədəqəsi.</p> <p>Mövzu 11. Həccin tərifı, həccin tarixçəsi, həccin fərz olmasının şərtləri</p> <p>Mövzu 12. Həccin yerinə yetirilməsinin fərz olmasının şərtləri, Cinayətlər (qayda və ya qadağa pozulmaları), cəzaları və kəffarələri</p> <p>Mövzu 13. Vəkalət yolu ilə həcc, Qurban ibadətinin tərifı və tarixçəsi, Əqiq və digər qurbanlar</p> <p>Mövzu 14. Nəzirlər, Nəzirin tərifı, Kəffarələr, Kəffarənin növləri.</p> <p>Mövzu 15. Keçirilənlərin ümumi təhlili</p> <p>Təqdimat: Slaydlarla hazırlanan mövzular təqdimat şəkilində sunulur və qiymətləndirilir.</p> <p>Kollokvium: Semestr ərzində 3 (üç) dəfə yazılı, şifahi və test şəkilində olur və qiymətləndirilir.</p>	

Qaydalar	<p>Davamiyyət: Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılır.</p> <p>Buraxılmış imtahan və ya tapşırıqlar: Tələbə planlaşdırılan təqdimatda və ya imtahanda iştirak edə bilməyəcəyi təqdirdə əvvəlcədən məlumat verməlidir. Tam sinif iştirakı və təyin olunmuş ev tapşırığını yerinə yetirilməsi gərəklidir. Tədqiqat işlərində, hazırlanmış layihələrdə istifadə olunan mənbələrə istinad verilməlidir. Bununla birlikdə, tələbə tərəfindən təhlil edilmədən, yalnız istinad və sitatlardan ibarət olan hər hansı bir tədqiqat işi qəbul edilə bilməz. Testlər zamanı köçürmə, təyin edilmiş qaydalara tabe olunmadığı təqdirdə tələbə imtahan nəticəsinin ləğv olunması ehtimalı daxil olmaqla cəzalandırılacaqdır. Təqdimatların / layihə sənədlərinin mövzuları fənni tədris edən müəllim tərəfindən əvvəlcədən müəyyənləşdiriləcəkdir. Müəllim ilə əvvəlcədən razılaşdırıldığı təqdirdə digər tələbələrə əməkdaşlığa icazə verilə bilər.</p>
-----------------	---

Tematik plan			
Həftə	Tarix	Mövzular	Dərslik / Tapşırıq / Ədəbiyyat
1	16.02.22	Təmizlik, Təharət, Dəstəmaz İslamda təmizlik anlayışının əhəmiyyəti Həqiqi, hökmi və mənəvi təmizlik Murdar asyılanlar və təmizliyi Su və nöləri Dəstəmazın alınması və əhəmiyyəti .	Dəstəmazı pozan hallar araşdırılması və müzakirəsi. Kür suyun təyin olunma qaydası. İslam dinin əsasları (İbadətlər) Səh 10-37
2	23.02.22	Qüsul, Təyəmmüm , Qadınlara məxsus hallar Qusulun tərifi və alınmasının əhəmiyyəti Qusulun növləri. Təyəmmümün alınma qaydası və tələb edən hallarş	Təyəmmümün növləri və alma biləcək yerlərinin müzakirəsi İslam dinin əsasları (İbadətlər) Səh 37-62
3	02.03.22	Namaz (Azan və qamətə qədər) İbadətin lüğəvi mənası və məqsədi İbadətlə mükəlləf olan şəxslər və ibadətə şərtləri. Namazla əlaqəli hökmlər və qılınma qaydası.	İbadət növlərinin araşdırılması, məzhəblərə görə ibadət etmənin şərtlərini və şəklinin müzakirəsi İslam dinin əsasları (İbadətlər) Səh 62-143
4	09.03.22	Namaz (Cümə namazına qədər) İlk azanın verilməsi Namazın növləri Vacib, nafilə, sünnət, fərz namazlarının mahiyyətləri	Azanın əzbərlənməsi. Günlük namazın qılınmasında şərtlər və namaz vaxtlarının birləşdirilməsi. İslam dinin əsasları (İbadətlər) Səh 143-189

5	16.03.22	Namaz (Vaxtında qılmayan namazlarla əlaqədar hökmlərə qədər) Xüsusi günlərdə qılınan namazlar və şərtləri. Bir insanın səfəri sayılmasının hökmləri. Şəxslərə aid edilən namazların qılınması	İstisqa, xüsuf, küsuf, ayə namazının mahiyyətinin araşdırılması və müzakirəsi. İslam dinin əsasları (İbadətlər) Səh 189-209
6	30.03.22	Namaz (Cənazə və cənazə namazına qədər) Qəza namazlarının hökmləri. Namazın başkası tərəfindən qılınması. Xəstəlik dövründə olan namazların qılınma qaydaları. Namazların cəmə edilməsi. Səfəri namazı.	İsqa səlat terminin araşdırılması və bu səbəblə verilən fidyə miqdarının müəyyənləşdirilib təhlil edilməsi. İslam dinin əsasları (İbadətlər) Səh 209-223
7	06.04.22	Namaz (ardı) İslamda Şəhidlik anlayışı və şəhidlərə aid hökmlər. Cənazə məsələləri. Təlqin mövzusu. Qəbir ziyarəti.	Cənazənin hazırlanması zamanı ortaya çıxacaq problemlər və bu problemlərin aradan qaldırılması mövzusunun təhlili İslam dinin əsasları (İbadətlər) Səh 223-246
8	13.04.22	Oruc (Orucu pozan, pozmayan və orucuya məkrub olan şeylərə qədər) Orucun tərif və tarixi. Ramazan orucunun fərz olması və dəlilləri. Oruc tutmağa mane olan və ya tutmamağa icazə verən hallar. Orucun rükunu, şərtləri və müstəhəblərə.	Dinlərdə orucun tutulma tarixi və tutulma qaydalarının araşdırılıb müzakirə olunması. İslam dinin əsasları (İbadətlər) Səh 246-273
9	20.04.22	Oruc (ardı) Orucu pozub yalnız qəza tələb edən və ya həm qəza həm də kəffarə tələb edən hallar. Oruc şəxsə məkrub olan hallar. Oruc şəxsin müalicə alması. Oruc və itiqaf məsələsi.	Oruc şəxsin orucunu pozmayan lakin məkrub olan davranışların müzakirəsi. İslam dinin əsasları (İbadətlər) Səh 273-294
10	27.04.22	Zəkat, Xüms, Fitir sədəqəsi Zəkatin tarixi və əhəmiyyətləri. Zəkatin fərz olunma dəlilləri. Zəkati verilən mallar. Xüms veriləcək mallar. Fitir sədəqəsinin verilmə şərtləri.	Ticarət olunan malın sərmayəsi və qazancından verilməli olan dini vergilərin müzakirəsi. İslam dinin əsasları (İbadətlər) Səh 294-336
11	04.05.22	Həcc və Ümrə (Həccin yerinə yetirilməsinin fərz olmasının şərtləri) Həccin tarixi və mahiyyəti. Həccin hikmətləri və faydaları. Həccin fərz olmasının dəlilləri.	Həcc ziyarətinin müsəlmana vacib olduğu şərtlərin təhlili və müzakirəsi. İslam dinin əsasları (İbadətlər) Səh 332-354

12	11.05.22	Həcc və Ümrə (ardı) Qadın zəvvarlara aid şərtlər Həccin fəzrləri, vacibləri, sünnələri, və ədəbi. Həccin mənası haqqında.	Qadağalara riayət və qayda pozuntularının cəza və kəffarətlərinin təhlili. İslam dinin əsasları (İbadətlər) Səh 354-379
13	18.05.22	Qurban Qurban ibadətinin tərfi və tarixi. Qurban kəsmənin hökmü və fəailətləri. Qurbanın növləri və kəsiləcək heyvanlar. Qurbanın ictimai və dini faydaları.	Qurbanın digər dinlərdə olan növlərinin və tarixinin araşdırılması və təhlili İslam dinin əsasları (İbadətlər) Səh379-389
14	25.05.22	Nəzirlər, andlar və kəffarələr Nəzirin tərfi və növləri. Andın tərfi və növləri. Kəffarənin tərfi və növləri.	“Nəzir, and və kəffarənin İslamdakı yeri” mövzusunda videotəqdimatın hazırlanması. İslam dinin əsasları (İbadətlər) Səh389-410
15	01.06.22	Tədris olunan mövzuların ümumi təhlili	İslam dinin əsasları (İbadətlər) Səh 10-410

№	Seminar Məşğələlərin adı	Saat müəhazirə	Tarix	Qeyd
1	Təmizlik, Təharət, Dəstəmaz	2	18.02.22	
2	Qüsul, Təyəmmüm , Qadımlara məxsus hallar	2	25.03.22	
3	Namaz (Azan və qamətə qədər)	2	04.03.22	
4	Namaz (Cümə namazına qədər)	2	11.03.22	
5	Namaz (Vaxtında qılınmayan namazlarla əlaqədar hökmlərə qədər)	2	18.03.22	
6	Namaz (Cənazə və cənazə namazına qədər)	2	25.03.22	
7	Namaz (ardı)	2	01.04.22	
8	Oruc (Orucu pozan, pozmayan və orucluya məkrub olan şeylərə qədər)	2	08.04.22	
9	Oruc (ardı)	2	15.04.22	
10	Zəkat, Xüms, Fidir sədəqəsi	2	22.04.22	
11	Həcc və Ümrə (Həccin yerinə yetirilməsinin fərz olmasının şərtləri)	2	29.04.22	
12	Həcc və Ümrə (Vəkalət yolu ilə həccə qədər)	2	06.05.22	
13	Həcc və Ümrə (Nəzirlərə qədər)	2	13.05.22	
14	Həcc və Ümrə (ardı)	2	20.05.22	
15	Keçirilənlərin ümumi təhlili	2	27.05.22	

Fənn müəllimi:

S.H.Xəlilov